

Ədibin xatirəsi yad edildi

Qəbələ rayonunun bir grup yazarları ənənəvi olaraq yanvar ayının 27-

olan ədibin ev muzeyinin eməkdaşları ilə birgə generalın və onun ömür-gün



Qəbələli yazarlar İsmayıl bəy Qutqaşının məzarı başında.

də həmyerlimiz, böyük ədib, general-mayor İsmayıl bəy Qutqaşının xatirəsini yad etmişlər. Onlar əvvəlcə Azərbaycan realist nəsrinin banisi

yoldaşı Hacı Bikə xanımın məzarlarını ziyarət etmiş, üstünə gül dəstələri qoymuşlar. Sonra tədbir iştirakçıları yazıçının ev muzeyinə toplaşmışlar. Mu-

zeyin müdiri Çimnaz Müzəfferova İsmayıl bəy Qutqaşının həyatı və yaradıcılığı barədə məlumat vermiş, onların suallarını cavablandırmışdır. Şair Əhməd Məmmədli ədibin 210 illiyi ilə əlaqədar nəşr etdirdiyi 2017-ci ilin təqvimini muzeyə hədiyyə vermişdir.

Sonda xatirə şəkilləri çəkdirilmişdir. Yazarlar ev muzeyindən xoş təəssüratla ayrılmışlar.

✍️ **Emin BARATOĞLU,**
«Qəbələ»nin muxbir postunun rəhbəri, AYB-nin və AJB-nin üzvü.

Növbəti kütləvi tibbi müayinə keçirilir



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 15-dən başlayaraq may ayının 1-dək ölkəmizdə 18 yaşından yuxarı

əhalinin növbəti tibbi müayinəsi keçirilir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq rayo-

nun səhiyyə müəssisələrində kütləvi tibbi müayinə işinə ciddi hazırlıq işləri aparılmış və fevralın 15-dən bu aksiyaya başlanmışdır. Təxminən iki ay yarım müddətdə 72000 nəfərədək rayon sakininin və müvəqqəti olaraq rayonda məskunlaşan vətəndaşların tibbi müayinədən

kecməsi nəzərdə tutulmuşdur. Bu gündə 5000 nəfərdən çox vətəndaş müayinə olunmuşdur. Əhali dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu humanist

tədbiri böyük razılıq hissi ilə qarşılayır.
✍️ **Vüsal SƏMƏDOV,**
Səhrab Umuyev.

Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədə

Vergi ödəyicilərinə

(Əvvəli ötən saylarımızda).

Hörmətli vergi ödəyicisi!

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən aşağıda göstərilən şəxslər arasında təqvim ili ərzində ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara transfer qiyməti tətbiq oluna bilər:

- Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;

- qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;

- Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında.

Qeyd olunanlarla əlaqədar hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində yuxarıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etmək, habelə həmin şəxslərə dair məlumatları (o cümlədən onların reyestr məlumatlarını) vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qeyd olunan arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır. Transfer qiymətləri mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir.

Transfer qiyməti - Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər istisna olmaqla, digər şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən və müqayisə edilə bilən əməliyyatlarda təsbit edilən qiymətlərin cəminin, həmin əməliyyatların sayına bölünməsi yolu ilə müəyyən edilən orta qiymət, habelə ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmiş qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilən qiymətdir:

- sonrakı (təkrar) satış qiymətinə əsasən;
- dəyərin toplanması üsuluna əsasən;
- rentabellik üsuluna əsasən;
- mənfəətin bölgüsü üsuluna əsasən.

Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır.

Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən Vergi Məcəlləsinin bazar qiymətinə aid olan müddəaları tətbiq edilir.

Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin Vergi Məcəlləsində göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır.

Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir.

Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.2.4-cü, 1.3-cü, 1.5.2-ci və 1.21.2-ci bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 13.2.65-ci, 14-1-ci, 16.1.4-1-ci və 57.4-cü maddələr əlavə edilmiş, 1.5.1-ci bəndinə əsasən Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində dəyişikliklər edilmişdir.

Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik <<http://www.taxes.gov.az/mecelle/deyishiklik>> internet ünvanı üzrə tanış ola bilərsiniz.

Odur ki, transfer qiymətlərinin tətbiqi məqsədi ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində yuxarıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etməlisiniz, əks halda Size qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər əmlak vergisindən azad olunduğu halda, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər eyni zamanda əmlak vergisinin də ödəyicisi hesab olunur.

Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.57.2-ci bəndinə əsasən Vergi Məcəlləsinin 219.5-ci maddəsində dəyişiklik edilmişdir.

Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik <<http://www.taxes.gov.az/mecelle/deyishiklik>> internet ünvanı üzrə tanış ola bilərsiniz.

Odur ki, müvafiq vergitutma obyektiniz olduğu halda əmlak vergisini vaxtılı-vaxtında hesablamalı, bəyan etməli və ödəməlisiniz.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Sizə ən yaxın vergi ödəyicilərinə xidmət mərkəzinə—10 sayılı Ərazi Vergilər İdarəsinə və ya istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

Əlavə Dəyər Vergisinə (ƏDV) edilən dəyişikliklər

2017-ci ildə bu vergi növü ilə bağlı edilən əlavə və dəyişiklikləri bir neçə istiqamətdə ayırmaq olar:

Aqrar sahənin təşviqi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və təqdim olunmasının tənzimlənməsi:

Kiçik və orta sahibkarlığın stimullaşdırılması, pərakəndə ticarətdə rəqabət mühitini təmin edilməsi və vergi yükünü optimallaşdırılması məqsədilə Vergi Məcəlləsinin yeni 13.2.60-cı, 13.2.61-ci, 13.2.62-ci, 13.2.64-cü maddələri və 153-cü, 159.1-ci və 174.3-cü maddələrinə edilən dəyişikliklər "kənd təsərrüfatı məhsullarının istehsalı", "kənd təsərrüfatı məhsullarının satışı", "pərakəndə satışı", "ticarət əlavəsi" anlayışları verməklə yanaşı ƏDV-nin tərifinə dəyişiklik edilmiş, respublika ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün vergitutma obyektinin ticarət əlavəsi, yeni pərakəndə satışı qiyməti ilə alış qiyməti arasındakı fərq olduğunu, ƏDV-nin də həmin məbləğdən hesablanmalı olduğunu təsbit etmişdir, bir şərtlə ki, satıcılar belə malların uçotunu ayrıca aparsınlar. Uçotun tələb olunan şəkildə aparılmasını təmin etməyən vergi ödəyicilərinin mallarının pərakəndə satışında ƏDV ümumi dövriyyədən hesablanmalıdır.

Misal: Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyektini 45.000 manat dəyəri olan malların üzərinə 5.000 manat ticarət əlavəsi etmək istəyir. Bu zaman həmin ticarət əlavəsinə 18% ƏDV dərəcəsinə tətbiq edərək 900 manat vergi məbləğini müəyyən edir. Malların son satış qiyməti formalaşarkən ilkin dəyər (45.000 manat), ticarət əlavəsi (5.000 manat) və ƏDV məbləği (900 manat) cəmlənərək 50.900 manat təşkil edir.

ƏDV üzrə güzəştlərin və sıfır (0) dərəcə ilə azadolmaların verilməsi:

Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə edilən dəyişiklik ilə buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azadolması müddəti 2017-ci ildən daha 3 il artırılmışdır.

Vergi Məcəlləsinin yeni 164.1.36-cı maddəsi ilə ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydada qeyri-ışlək aktivlərin təqdim edilməsinin 2017-ci ildən başlayaraq 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Vergi Məcəlləsinin yeni 164.1.37-ci maddəsi 2017-ci ildən başlayaraq 3 il müddətinə quş ətinin satışının ƏDV-dən azadolmasını təsbit edir.

Vergi Məcəlləsinin yeni 165.4-cü maddəsi fiziki şəxslərin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən ticarət festivallarında dövründə respublika ərazisində alınan qeyri-istehsal və qeyri-kommersiya təyinatlı mallara görə ödədikləri ƏDV-nin Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydada qaytarılmasını nəzərdə tutur.

Elektron ticarətin vergiyə cəlb olunması:

Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənar otele xidmətlərinin və aviabiletlərin sifariş üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilər.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.

Misal: Azərbaycan vətəndaşı respublika hüdudlarından kənar qeyri-rezidentin elektron qaydada təşkil etdiyi lotereyada iştirak etmək məqsədi ilə 250 manat ekvivalentində köçürmə etmək üçün yerli banka müraciət edir. Bu halda qeyri-rezident köçürülən 250 manata görə iştirakçıdan bank tərəfindən 45 manat (250*18) ƏDV tutulmuş büdcəyə ödənilməlidir.

Vergi tutulan əməliyyatların sənədləşdirilməsi:

Vergi Məcəlləsinin 176.2-ci maddəsinə edilən dəyişiklik və yeni 176.2-1 maddəsi "Taxfree" layihəsi çərçivəsində ecnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən elektron vergi hesab-fakturanın formasının fərqli olmasını, xüsusi formanın Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini ehtiva edir.

Vergi Məcəlləsinin 176.4-cü maddəsinə edilən dəyişiklik pərakəndə ticarətlə məşğul olan ƏDV ödəyicilərinin nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlərlə yanaşı qaimə-faktura və ya elektron qaimə-fakturanın verə biləcəyini göstərir.

Vergi ödəyicilərinin ƏDV üzrə artıq ödəmələrinin tənzimlənməsi:

Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı onların dövrü və vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədi ilə Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələrinə edilən dəyişikliklər hesab dövründə vergi tutulan dövrüyyəsinin azı 50 % sıfır (0) dərəcəsi ilə vergiyə cəlb olunan əməliyyatların vergi ödəyicisinin hesab dövründə ƏDV üzrə artıq ödəməsi gömrük və vergi orqanına ərizə verildiyi tarixdən artıq əvvəlki kimi 45 gün deyil, 20 gün ərzində ona qaytarılmasını nəzərdə tutur. Digər vergi ödəyicilərinin hesab dövründə yaranmış artıq ödəmələri əvvəlki kimi növbəti 3 aya keçirilir, həmin müddət başa çatdıqdan sonra artıq ödəmənin qalığı ərizəyə əsasən 20 gün müddətində vergi ödəyicisinə qaytarılır, eyni zamanda vergi orqanı bu ödəyicilərin artıq ödəməsinin olmasının düzgünlüyünü sözügedən 3 ay ərzində araşdırma bilər.

Qeyd olunan dəyişikliklər vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövrüyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaqdır.

(Ardı gələn sayımızda).